



Tarix fakültəsi



BAKİ DÖVLƏT UNIVERSİTETİ



Türk xalqları tarixi kafedrası

*18-19 may 2017-ci il, Bakı*  
**Respublika elmi-praktik konfransı**  
**Təşkilat komitəsi ilə əlaqə: txt\_kaf@bsu.edu.az**


#### MÜRACIƏT FORMASI

- *Konfransın dili:* azərbaycan, türk, rus, ingilis
- Tezislər aşağıdakı ünvana göndərilməlidir: txt\_kaf@bsu.edu.az
- Məruzənin slayd təqdimatı ilə olacağı nəzərdə tutulursa, xüsusi qeyd edilməsi vacibdir;
- Konfransa təqdim olunmuş tezislərin toplu şəklində (pdf formatında) konfransın saytında yerləşdirilməsi nəzərdə tutulur. **Çap versiyasının hazırlanması iştirakçılar tərəfindən ödəniş hesabına və öncədən təşkilat komitəsi məlumatlandırılırsa mümkün ola bilər.**

#### *Tezislərin yazılma qaydası*

- Sağ küncdə müəllifin adı (normal qaydada, Bold şriftlə), фамиliyası (böyük hərflərlə, Bold şriftlə).
- 1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold+İtalik hərflərlə)
- Mövzunun adı 1 sətir aşağıda, ortada yazılmalıdır (Bold+böyük hərflərlə).
- 1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə)
- ***Yalnız tələbələr üçün:*** 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi dərəcəsi (elmlər namizədi/elmlər doktoru), adı, фамиliyası, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor), yazılmalıdır (adi şriftlə)
- 1 sətir aşağıda mövzuya aid 4-5 açar söz yazılmalıdır (tezis in yazıldığı dildə, adi şriftlə). ***Açar sözlər mövzü üzrə olmayan, yaxud qismən aid olduğu hesab ediləcək tezislərə baxılmayacaq!***
- 1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn Word proqramında yığılmalıdır: kağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift – TimesNewRoman (***digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar***); ölçü – 14; sətirlərarası interval –1.

Səhifənin ölçüləri:



- Tezisdə sözlərin sayı – 700-1000 sözə qədər (məqalənin və müəllifin, oxuduğu/ doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/ müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla)
- Tezis yalnız məruzə edilməsi nəzərdə tutulan dildə göndərilməlidir (açar sözlər həmçinin)
- Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda məruzənin hazırlanması üçün istifadə edilmiş ədəbiyyat siyahısı mütləq göstərilməlidir (əlifba sırası ilə). *Ədəbiyyat siyahısı olmayan tezislərə baxılmayacaq!*

Tezislərin göndərilmə vaxtı bitdikdən sonra konfransda iştirak üçün seçilən tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar.

Nümunə

**ƏLİ VƏLİYEV**  
**Bakı Dövlət Universiteti,**  
**tarix fakültəsi, II kurs tələbəsi**  
E-mail: txt\_kaf@bsu.edu.az

**TÜRK XALQLARI TARİXİ KAFEDRASİ -25**

Elmi rəhbər:  
tarix elmləri doktoru Vəli ƏLİYEV,  
Bakı Dövlət Universitetinin professoru

*Açar sözlər:* Bakı Dövlət Universiteti, Tarix fakültəsi, SSRİ tarixi (sovet dövrü) kafedrası, Türk xalqları tarixinin tədqiqi, Türk xalqları tarixinin tədrisi

Əsas mətn (1 interval, 14 şrift, TimesNewRoman)

*Qeyd: Elmi rəhbərin olması yalnız bakalvr və magistrantlar üçün vacib şərtidir. Doktorant və dissertantların elmi rəhbərinin olması tələb olunmur.*